

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası ilə əlaqədar Vergilər Nazirliyi üzrə 2015-ci il ərzində görülmüş işlər barədə məlumat

№	Tədbirin adı	Tədbirin icra vəziyyəti	İcra müddəti
4.1.1.	Vergi siyasətinin və vergi dərəcələrinin optimallaşdırılmasının davam etdirilməsi	<p>“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2015-ci il tarixli 1384-IVQD nömrəli Qanununa əsasən 2016-cı il yanvarın 1-dən Vergi Məcəlləsində bir sıra dəyişikliklər həyata keçirilməklə, vergi siyasətinin və dərəcələrinin optimallaşdırılması davam etdirilmişdir.</p> <p>Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən Vergi Məcəlləsinin 102.1.6-cı maddəsində “250” rəqəmi “2500” rəqəmi ilə, “3000” rəqəmi “30000” rəqəmi ilə əvəz edilmişdir. Bununla fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumunun 1 misli (136 manat), illik gəliri 30000 manatadək olduqda əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumunun 12 misli (1632 manat) məbləğində olan hissəsi fiziki şəxslərin gəlir vergisindən azad edilir. Sözügedən dəyişiklik ölkədə həyata keçirilən sosial siyasətə uyğun olaraq əhalinin gəlirlərini artırmaqla onların maddi rifahının yaxşılaşmasına müsbət təsir göstərəcəkdir.</p> <p>Qeyd olunan qanunla Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etdikləri halda tikinti-quraşdırma işlərinə başladığı rübdə tikilən binanın sahəsinin hər kvadratmetri üçün 45 manat məbləğinə Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə əmsallarını tətbiq etməklə sadələşdirilmiş vergi hesablanmalı və hesablanmış vergi bərabər hissələrlə 10 rüb ərzində dövlət büdcəsinə ödənilməlidir. Binanın qeyri-yasayış sahəsinə münasibətdə hesablanmış sadələşdirilmiş vergi 1,5 yüksəldici əmsala vurulacaqdır. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs sadələşdirilmiş vergi rejimini seçdiyi halda hüquqi şəxslər ƏDV-nin, mənfəət vergisinin və əmlak vergisinin, fiziki şəxslər isə ƏDV-nin və gəlir vergisinin ödənilməsindən azad</p>	2014-2018

№	Tədbirin adı	Tədbirin icra vəziyyəti	İcra müddəti
		<p>edilirlər. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etmədikləri halda onlar tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilmə dəyərindən ƏDV, təqdim etmədən əldə edilən gəlirləri ilə gəlirdən çıxılan xərc arasındakı fərqdən yaranan mənfəətdən mənfəət (gəlir) vergisi və həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə əmlak vergisi (hüquqi şəxslər üçün) dövlət büdcəsinə ödənilməlidir.</p> <p>Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərə vergitutma metodu üzrə seçim hüququnun verilməsi onlar tərəfindən sahibkarlıq fəaliyyətində maliyyə resurslarından səmərəli istifadə edilməsinə və tikinti sektorunun inkişafına şərait yaradacaqdır.</p> <p>Bundan əlavə Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə daşınmaz əmlakın təqdim edilməsi (satılması) üzrə müqavilələri təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması, 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödənilməsi və aylıq bəyannamənin vergi orqanına təqdim edilməsi nəzərdə tutulur. Nəticədə daşınmaz əmlakların təqdim edilməsindən gəlir əldə edən şəxslərin vergi uçotuna alınması və onlar tərəfindən müvafiq bəyannamənin vergi orqanına təqdim edilməsi zərurəti aradan qalxır.</p> <p>Bunlarla yanaşı, fiziki şəxsin azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, daşınmaz əmlakın hədiyyə, maddi yardım və miras formasında ailə üzvləri tərəfindən verilməsi, daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması, əmlakın ər və arvad arasında verilməsi, keçmiş ər-arvad arasında boşanma prosesində verilməsi ödəmə mənbəyində vergidən azad edilir.</p> <p>Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən ticarət və ictimai işə fəaliyyəti ilə məşğul olan şəxslərə dövrüyyəsindən asılı olmayaraq sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ verilməklə, əldə edilən ümumi hasilatın həcmindən ticarət fəaliyyəti ilə məşğul olan şəxslərin 6 faiz, ictimai işə fəaliyyəti ilə məşğul olan şəxslərin isə 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəməsi nəzərdə tutulur. Ticarət və ictimai işə fəaliyyəti ilə məşğul olan</p>	

№	Tədbirin adı	Tədbirin icra vəziyyəti	İcra müddəti
		<p>və sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə edən şəxslərin ticarət dövriyyəsi 200 min manatdan artıq olduqda onlar ƏDV ödəyicisi kimi qeydiyyatla alınmırlar. Sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnun verilməsi vergi inzibatçılığını sadələşdirməklə yanaşı, adiçəkilən vergi ödəyicilərinin vergi yükünün azaldılması, ticarət dövriyyələrinin şəffaflaşması və vergitutma obyektinin genişlənməsi ilə nəticələnəcəkdir.</p> <p>Belə ki, sadələşdirilmiş vergini ödəyən ticarət və ictimai işə fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər ƏDV-nin, mənfəət və əmlak vergisinin, fiziki şəxslər isə ƏDV-nin və gəlir vergisinin ödənilməsindən azad edirlər.</p> <p>Ticarət dövriyyəsi 200 min manatdan artıq olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etmədikləri halda Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada ƏDV ödəyicisi kimi qeydiyyatla alınaraq ƏDV, ilin yekunlarına əsasən mənfəət (gəlir) və əmlak vergilərini (hüquqi şəxslər üçün) dövlət büdcəsinə ödəməlidirlər.</p> <p>Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən ƏDV-nin məqsədləri üçün ərizə vermə öhdəliyini yaradan vergi tutulan əməliyyatların həcmnin 120 min manatdan 200 min manatadək, ƏDV qeydiyyatının ləğvi üçün vergi tutulan əməliyyatların həcmnin 60 min manatdan 100 min manatadək artırılması həyata keçirilmişdir. Qeyd olunan dəyişiklik dövriyyəsi 200 min manatadək olan şəxslərə sadələşdirilmiş vergitutma rejimində fəaliyyətlərini davam etdirməyə imkan verəcəkdir ki, bu da vergi inzibatçılığının sadələşdirilməsi ilə yanaşı həmin vergi ödəyicilərinin vergi yükünün azaldılmasını təmin edəcəkdir.</p>	
4.1.2.	Elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və elektron auditin aparılması metodologiyası ilə bağlı təkliflərin hazırlanması	<p>Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2015-ci il tarixli 97 nömrəli qərarı ilə 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarla dəyişikliklər edilərək Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərin sayı 62-yə çatdırılmış və siyahıya 2 yeni xidmət əlavə edilmişdir:</p> <ul style="list-style-type: none"> - Çağrı Mərkəzi vasitəsilə "Sadələşdirilmiş verginin bəyannaməsi"nin təqdim edilməsi; - gəlir və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə ərizələrin qəbulu. 	2014-2018

№	Tədbirin adı	Tədbirin icra vəziyyəti	İcra müddəti
		<p>Ödəmə köşklərində vergilərin ödənilməsinin tətbiqi ilə əlaqədar Vergilər Nazirliyinin əməkdaşları icraçı şirkətlərin nümayəndələri ilə görüşlər keçirmiş və danışıqlar aparmışdır.</p> <p>Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərdən olan “Çağrı Mərkəzində SMS vasitəsilə daxil olmuş müraciətlərin SMS ilə cavablandırılması” və “İkitərəfli SMS xidməti” vasitəsilə vergi ödəyicilərinə göndərilən məlumatların genişləndirilməsi məqsədilə hesabat dövründə zəruri işlər görülmüşdür. Nəticədə “İkitərəfli SMS xidməti” vasitəsilə abunə olmuş şəxslərə vergi öhdəlikləri və vergi orqanının qanuni tələbləri barədə 21 istiqamətdə, xidmətdən sorğu vasitəsilə istifadə edən şəxslərə 5 istiqamətdə məlumatlar göndərilir. Hazırda icraçı şirkət tərəfindən “Azercell” və “Bakcell” ilə yanaşı, “Narmobile” abonentlərinin də bu xidmətdən istifadə edə bilməsi imkanı yaradılmışdır. Eyni zamanda vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə icraçı şirkət tərəfindən 8195 nömrəsindən onlara SMS göndərilməsi həyata keçirilir.</p> <p>Xidmət mərkəzlərinə müraciət edən şəxslərə daha rahat şəraitin yaradılması, onların əlavə vaxt itkisinin qarşısının alınması məqsədilə internetdən istifadə etməklə əvvəlcədən növbəyə yazılmaq imkanının təmin edilməsi baxımından İnternet Vergi İdarəsində “Onlayn növbəyə yazılma” bölməsinin yaradılması üçün müvafiq texniki sifariş hazırlanmışdır.</p> <p>Vergilər Nazirliyinin rəsmi internet sahifəsindən, o cümlədən sahifədəki məlumat və elektron xidmətlərdən istifadənin asanlaşdırılması və əhalinin bütün təbəqəsi üçün əlçatan olması məqsədilə IOS və Android sistemli smartfon tipli avadanlıqlar üçün müvafiq parametrləri özündə əks etdirən xüsusi proqram hazırlanmış və noyabr ayından “PlayMarket” və “AppStore” servislərində yerləşdirilmişdir. Həmin proqram 8 bölmədən (haqqında, qanunvericilik, bəyannamə, e-xidmətlər, bir pəncərə, müraciətlər, yeniliklər və media) ibarətdir. Vergilər Nazirliyinin rəsmi internet sahifəsində olan xidmətlərin bir qismi - ilkin olaraq aşağıda qeyd olunan 5 elektron xidmətdən IOS və Android sistemli mobil telefonlar üçün xüsusi əlavəsi vasitəsilə istifadəsi mümkündür:</p>	

№	Tədbirin adı	Tədbirin icra vəziyyəti	İcra müddəti
		<p>1. Vergilər nazirinə onlayn müraciət; 2. Vergi orqanı əməkdaşlarının fəaliyyətində korrupsiya və digər hüquqpozma halları barədə məlumatın onlayn verilməsi; 3. Vergi orqanı əməkdaşlarının qeyri-etik davranışı barədə məlumatın onlayn verilməsi; 4. Vergi Apellyasiya Şurasına müraciətin onlayn təqdim edilməsi; 5. Sual-Cavab (ən çox verilən suallar, sual-cavab bazası üzrə axtarış, sizin sual, suallar və cavablar).</p> <p>Hesabat dövründə vergi ödəyicilərinə internet üzərindən göstərilən elektron xidmətlərin genişləndirilməsi ilə əlaqədar “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında” və “Fəaliyyətinə xitam verilmiş fiziki şəxsin fəaliyyətinin bərpa edilməsi haqqında” ərizələrin elektron qaydada təqdim edilməsi üzrə proqram təminatı hazırlanaraq istifadəyə verilmişdir.</p> <p>Hesabat dövründə Vergilər Nazirliyinin rəsmi internet sahifəsində “Onlayn treninq” bölməsi yaradılmış və bölmə vasitəsi ilə Vergi Məcəlləsində edilmiş dəyişikliklər mövzusunda vergi ödəyiciləri və digər şəxslər üçün sınaq təlim keçirilmişdir.</p> <p>“Şəhadətnamə-dublikatın verilməsi” və “Fiziki şəxsin onlayn qeydiyyatı” elektron xidmətlərin Çağrı Mərkəzi vasitəsi ilə yerinə yetirilməsi üçün lazımi imkanların yaradılması ilə bağlı elektron xidmətləri üzrə inzibati rəqlamentlərin yeni layihəsi hazırlanmış və təsdiq edilməsi üçün müvafiq tədbirlər görülmüşdür.</p> <p>“Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin elektron informasiya sistemləri arasında qarşılıqlı məlumat mübadiləsi haqqında” Razılaşmaya əsasən informasiya əldə edilməsi üçün aidiyyəti dövlət qurumları ilə inteqrasiyanın genişləndirilməsi və təkmilləşdirilməsi ilə əlaqədar hazırlanmış proqram təminatı hesabat dövründə istifadəyə verilmişdir.</p> <p>İnformasiya əldə edilməsi üçün aidiyyəti dövlət qurumları ilə inteqrasiyanın genişləndirilməsi və təkmilləşdirilməsi sahəsində hesabat dövründə “Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət</p>	

№	Tədbirin adı	Tədbirin icra vəziyyəti	İcra müddəti
		və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Vergilər Nazirliyinin “Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi”ndən istifadə reqlamenti haqqında”, həmçinin “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə Vergilər Nazirliyinin elektron informasiya sistemləri arasında qarşılıqlı məlumat mübadiləsi haqqında” və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin icra məmurlarının Azərbaycan Respublikası Vergilər Nazirliyinin “Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi”nin məlumatlarından istifadə reqlamenti haqqında” Razılaşmalar imzalanmışdır.	
4.1.3.	Sahibkarlara göstərilən vergi xidmətlərinin yaxşılaşdırılması və əhatə dairəsinin genişləndirilməsi məqsədilə vergi xidmət mərkəzlərinin yaradılmasının davam etdirilməsi	<p>Vergi orqanlarının büdcədənənar fondunun vəsaiti hesabına 10 ədəd xidmət mərkəzinin tikintisi və mövcud xidmət mərkəzlərinin binalarında yenidənqurma işlərinin yerinə yetirilməsinə dair müqavilələr bağlanmış və işlərin icrası üzrə müvafiq tədbirlərin görülməsi təmin edilir. Ucar və Zərdab rayonlarında müasir tələblərə cavab verən Vergi ödəyicilərinə xidmət mərkəzlərinin tikintisi başa çatdırılmışdır.</p> <p>Vergi ödəyicilərinə xidmət mərkəzlərindən göstərilən xidmətlərin keyfiyyətinin və ödəyici məmnunluğu səviyyəsinin yüksəldilməsi məqsədilə cari ildə Vergi ödəyicilərinə xidmət mərkəzlərinin 33-də növbə və qeydiyyat aparatlarının, səsyzma və video müşahidə qurğularının, kompüter avadanlıqlarının quraşdırılması təmin edilmişdir.</p>	2014-2018
4.1.4.	Ədalətli rəqabət mühitinin formalaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi	<p>Ədalətli rəqabət mühitinin formalaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə hesabat dövrü ərzində səyyar vergi yoxlaması başa çatdırılmış 11876 vergi ödəyicisindən 11331-də vergi qanunvericiliyinin pozulması hallarına görə 1 milyard 28,8 milyon manat əlavə vəsait hesablanmışdır ki, bunun da 634,8 milyon manatını əlavə hesablanmış vergi məbləği, 394,0 milyon manatını isə vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (faizlə birlikdə) təşkil etmişdir.</p> <p>Hesabat dövrü ərzində operativ nəzarət strukturlarının fəaliyyəti daha da gücləndirilmiş və nəzarət işlərinin səmərəliliyi yüksəldilmişdir. Belə ki, həmin dövrdə əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına əməl olunmasına nəzarət üzrə operativ vergi nəzarəti tədbirləri aparılmış 26077 obyektədən 24953-də qanun pozuntuları aşkar edilərək, 13 milyon 168,4 min</p>	2014-2018

№	Tədbirin adı	Tədbirin icra vəziyyəti	İcra müddəti
		<p>manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.</p> <p>Vergi orqanlarında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin aşkar edilməsi üzrə həyata keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində sahibkarlıq fəaliyyəti göstərən 2541 şəxsin vergi orqanlarında qeydiyyatdan keçmədiyi aşkar olunmuş, həmin şəxslər barəsində müvafiq akt tərtib edilərək, 101,3 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Hesabat dövründə həmin şəxslərdən 2390 nəfərin vergi orqanlarında uçota alınmaları təmin edilmiş, digərləri barədə isə bu məqsədlə müvafiq tədbirlər görülməkdədir.</p> <p>Hesabat dövrü ərzində daxil olmuş məlumat və materiallar üzrə qanunsuz sahibkarlıq faktları ilə bağlı başlamış cəmi 71 cinayət işindən 26 cinayət işinin istintaqı tamamlanaraq müvafiq qaydada məhkəməyə göndərilmiş, 29 işin icraatına isə bəraətverici əsaslar olmadan (vergidən yayınma faktları üzrə vurulmuş maddi ziyan tam ödənilməsinə görə Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə və qanunsuz sahibkarlıq faktları üzrə şəraitin dəyişməsinə görə CPM-nin 40.2.-ci maddəsinə əsasən) xitam verilmiş, digər işlər üzrə ibtidai istintaq davam etdirilir.</p> <p>Hesabat dövründə aksiz markaları ilə markalanmalı olan məhsulları (malları), belə marka olmadan satış məqsədilə saxlama faktları ilə bağlı daxil olmuş materiallar üzrə Azərbaycan Respublikası CM-nin 213-1-ci maddəsi ilə 25 və saxta aksiz markalarını əldə etmə faktı ilə bağlı CM-nin 205-1-ci maddəsi ilə 1 (cəmi 26) cinayət işi başlanmışdır. Hesabat dövründə göstərilən faktlarla bağlı aparılan araşdırmalar nəticəsində 19 nəfər şəxs barəsində 17 cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq ittiham aktı ilə baxılması üçün məhkəməyə göndərilmişdir.</p> <p>Hesabat dövrü üzrə aparılmış operativ nəzarət tədbirləri nəticəsində 1927 obyektə 1133-də 245,5 min manat məbləğində 116,6 min ədəd aksiz markaları ilə markalanmamış və ya saxta aksiz markaları ilə markalanmış tütün məmulatı və alkoqollu içkilər aşkar edilmişdir. Qanun pozuntusu halları ilə əlaqədar inzibati xəta haqqında 1129 protokol tərtib edilmiş və materiallar baxılması üçün aidiyyəti məhkəmə orqanlarına göndərilmişdir.</p>	

№	Tədbirin adı	Tədbirin icra vəziyyəti	İcra müddəti
		<p>“Fərqlənmə nişanı” almadan avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslərin aşkar edilməsi üzrə aparılmış operativ nəzarət tədbirləri nəticəsində 2642 şəxsin “Fərqlənmə nişanı”nı almadan avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşıma fəaliyyəti göstərməsi faktı aşkar edilmiş, həmin şəxslər barəsində 105,6 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.</p> <p>Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürənlər tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi üzrə həmin dövrdə nəzarət aparılmış 4353 obyektədən 2443-də nöqsan aşkar edilmişdir. Nəzarət işləri nəticəsində həmin obyektlərdə 4168 nəfər fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkar olunmuşdur. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Vergi Məcəlləsinə müvafiq olaraq 4 milyon 9,0 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi hallarının aşkar edilməsi üzrə həyata keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində 4627 obyektədən 4599-da qanunvericiliyin pozulması faktları aşkar edilmiş, təqsirkar şəxslər barəsində tərtib olunmuş inzibati xəta haqqında protokollara əsasən 269,2 min manat məbləğində inzibati cərimə kəsilmişdir. Valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi üzrə həyata keçirilmiş operativ vergi nəzarəti tədbirlərinin nəticələrinə görə inzibati xəta haqqında 5760 protokol tərtib edilərək, 609,5 min manat məbləğində inzibati cərimə kəsilmişdir. Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi istiqamətində operativ vergi nəzarəti həyata keçirilmiş 7765 obyektədən 7051-də qanunvericiliyin pozulması faktları aşkar edilmişdir. Nəzarətin nəticələrinə görə aşkar olunmuş qanun pozuntuları barədə tərtib olunmuş materiallar baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərilmişdir.</p>	